

**AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI ŞURASININ
QƏRARI**

Bakı şəhəri

№308/3

22 fevral 2019-cu il

**Azərbaycan dilinə tərcümə edilmiş Beynəlxalq Audit Standartlarının
2017-ci il versiyasının istifadəsi barədə**

Azərbaycan Respublikası Auditorlar Palatasının 2019-cu il üzrə iş planının 6.2-ci "Beynəlxalq Audit Standartlarının 2017-ci il versiyasının I cildinin nəşri" bəndinə uyğun olaraq Palata tərəfindən tərcümə edilmiş Beynəlxalq Audit Standartlarının istifadəsi ilə əlaqədar, o cümlədən auditin normativ-hüquqi bazasının və auditin keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi sahəsində kompleks tədbirlərin görülməsini təmin etmək məqsədilə Auditorlar Palatasının Şurası

QƏRARA ALIR:

1. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən auditor təşkilatları və sərbəst auditorlara tapşırılsın ki, 2019-cu il 1 aprel tarixindən Beynəlxalq Audit Standartlarının Auditorlar Palatası tərəfindən azərbaycan dilinə tərcümə edilmiş 2017-ci il versiyasının aşağıda qeyd olunan standartların istifadəsinə başlansın:

- 1 sayılı BKNS: Maliyyə hesabatlarının auditini və təhlilini, habelə digər təsdiqləmə və əlaqəli xidmətlər üzrə tapşırıqları yerinə yetirən şirkətlərdə keyfiyyətə nəzarət;
- 200 sayılı BAS Müstəqil auditorun ümumi məqsədləri və auditinbeynəlxalq audit standartlarına uyğun aparılması;
- 210 sayılı BAS: Audit tapşırığı şərtlərinin razılaşdırılması;
- 220 sayılı BAS: Maliyyə hesabatlarının auditinin keyfiyyətinə nəzarət;
- 230 sayılı BAS: Auditin sənədləşdirilməsi;
- 240 sayılı BAS: Maliyyə hesabatlarının auditini zamanı dələduzluqla bağlı auditorun məsuliyyəti;
- 250 sayılı BAS: Maliyyə hesabatlarının auditini zamanı qanun və qaydaların nəzərə alınması;
- 260 sayılı (düzəliş edilmiş) BAS: İdarəetməyə məsul şəxslərlə əlaqə;
- 265 sayılı BAS:Daxili nəzarətlə bağlı çatışmazlıqların idarəetməyə məsul şəxslərə və rəhbərliyə bildirilməsi;
- 300 sayılı BAS: Maliyyə hesabatlarının auditinin planlaşdırılması;
- 315 sayılı (düzəliş edilmiş) BAS: Müəssisə və onun mühitinin öyrənilməsi əsasında əhəmiyyətli təhriflər riskinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi;
- 320 sayılı BAS: Auditin planlaşdırılmasında və həyata keçirilməsində əhəmiyyətlik;
- 330 sayılı BAS: Qiymətləndirilmiş risklərə qarşı auditorların cavab tədbirləri;
- 402 sayılı BAS: Xidmət təşkilatının xidmətindən istifadə edən müəssisələrin auditini üzrə mülahizələr;
- 450 sayılı BAS: Audit zamanı müəyyən edilmiş təhriflərin qiymətləndirilməsi;
- 500 sayılı BAS: Audit sübutları;
- 501 sayılı BAS: Audit sübutu – seçilmiş maddələr üzrə xüsusi mülahizələr;
- 505 sayılı BAS: Kənar mənbədən təsdiqləmələr;
- 510 sayılı BAS: İlk audit tapşırıqları - ilkin qalıqlar;
- 520 sayılı BAS: Analitik prosedurlar;
- 530 sayılı BAS: Audit seçməsi;

- 540 sayılı BAS: Uçot qiymətləndirmələrinin, o cümlədən ədalətli dəyər qiymətləndirmələrinin və əlaqəli açıqlamaların auditi;
- 550 sayılı BAS: Əlaqəli tərəflər;
- 560 sayılı BAS: Sonrakı hadisələr;
- 570 sayılı (düzəliş edilmiş) BAS: Müəssisənin fəaliyyətinin fasiləsizliyi ehtimalı;
- 580 sayılı BAS: Yazılı təqdimatlar;
- 600 sayılı BAS: Xüsusi mülahizələr – qrup maliyyə hesabatlarının auditi (o cümlədən bölmə auditorlarının işi);
- 610 sayılı (2013-cü ildə düzəliş edilmiş) BAS: Daxili auditorların işindən istifadə edilməsi;
- 620 sayılı BAS: Auditorun ekspertlərinin işindən istifadə edilməsi;
- 700 sayılı (düzəliş edilmiş) BAS: Maliyyə hesabatları haqqında rəyin formalaşdırılması və hesabat verilməsi;
- 701 sayılı BAS: Müstəqil auditorun hesabatında əsas audit məsələləri haqqında məlumatvermə;
- 705 sayılı (düzəliş edilmiş) BAS: Müstəqil auditorun hesabatında fərqli rəylər;
- 706 sayılı (düzəliş edilmiş) BAS: Müstəqil auditorun hesabatında izahedici paraqraflar və digər məsələlər paraqrafları;
- 710 sayılı BAS: Müqayisəli məlumatlar: müqayisəli göstəricilər və müqayisəli maliyyə hesabatları;
- 720 sayılı BAS: Auditi aparılmış maliyyə hesabatlarını əks etdirən sənədlərdəki digər məlumatlar üzrə auditorun məsuliyyəti;
- 800 sayılı (düzəliş edilmiş) BAS: Xüsusi mülahizələr – xüsusi təyinatlı çərçivələrdə hazırlanmış maliyyə hesabatlarının auditi;
- 37. 805 sayılı (düzəliş edilmiş) BAS: Xüsusi mülahizələr – ayrıca maliyyə hesabatlarının və maliyyə hesabatının xüsusi elementlərinin, hesablarının və ya maddələrinin auditi;
- 810 sayılı (düzəliş edilmiş) BAS: İcmal maliyyə hesabatlarına dair hesabatvermə tapşırığı;
- 1000 sayılı BAPQ: Maliyyə alətlərinin auditi üzrə xüsusi mülahizələr.

2. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən auditor təşkilatları və sərbəst auditorlara tapşırılsın ki, 2019-cu il 1 aprel tarixindən Beynəlxalq Audit Standartlarının 2017-ci il versiyasına qədər olan azərbaycan dilinə tərcümə edilmiş standartların istifadəsi dayandırılınsın.

3. Auditorlar Palatasının Hüquqi təminat və standartlaşdırma idarəsinə (E.İbrahimov) və Auditin təşkili, hesabatlılıq və təhlil şöbəsinə (S.Gülməmmədov) tapşırılsın ki, bu qərarın 1-ci və 2-ci bəndlərinin icrası ilə əlaqədar tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

4. Auditorlar Palatası sədrinin müşaviri F.Qarayevə tapşırılsın ki, Beynəlxalq Audit Standartlarının azərbaycan dilinə tərcümə edilmiş 2017-ci il versiyasının elektron nüsxəsinin Beynəlxalq Mühasiblər Federasiyasına (IFAC) göndərilməsini təmin etsin.

5. Maliyyə və təşkilati-texniki təminat idarəsinin rəisi V.Rəhimova və Aparatın informasiya texnologiyaları üzrə mütəxəssisi Z.Almazova tapşırılsın ki, üç həftə müddətində Beynəlxalq Audit Standartlarının azərbaycan dilinə tərcümə edilmiş 2017-ci il versiyasının müdafiə edilmiş PDF formatında elektron qaydada Auditorlar Palatasının internet sahifəsinin müvafiq bölməsində yerləşdirilməsini təmin etsinlər.

6. Bu qərarın mətninin Palatanın internet sahifəsində yerləşdirilməsi təmin edilsin.

Palata sədrinin müavini

Fəxrəddin İsmayılov